

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz dərmanlardan biri də yoddur. Əlini kəsdiñ – yod sürt, ayağın sıyrıldı – yodla sil, soyuqladın – kürayinə yod çək, bögazın ağrıdı – yod qarqarası et... Bəli, yod əlyətən və təsirli tibbi vasitədir: həkimlər buyurur, apteklərdə satılır.

Sosial şəbəkələrdə, müxtəlif sağlamlıq qruplarında da yodun istifadəsi ilə bağlı çoxlu paylaşımlara, rəylərə rast gəlirik. Yəni yodun faydaları özünü o qədər doğrudub, ondan istifadə o dərəcədə populyarlaşış ki, həkim və əczaçı olmayan da bu məlhəmdən bələdliklə səhbət açır. Şübhəsiz, yodun bəlli və bizə məlum olmayan faydalari barədə tibb mütəxəssisi daha mükəmməl söz deyə bilər.

Elə buna görə də yod haqqında elmi-maarifləndirici bilgi almaq üçün Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdürü, XQ-nin səhiyyə eksperti Musa Qəniyevə müraciət etdi. Professor əvvəlcə yod preparatları ilə bağlı bir neçə ay öncə yaranmış narahatlığın əsaslılığını münasibət bildirdi.

Alim mövzunun sosial şəbəkələrdə yenidən gündəmə gəldiyini, bir daha aktuallaşdırığını qeyd edərək bildirdi:

– Yodun “min bir dərdin dərmanı” olduğunu, həkimlər və əczaçılar yaxşı bilirlər. Hətta hamiləlik zamanı ana sağlamlığı, dələn normal inkişafi, xüsusən ilkin uşaqlıq

dövründə zehni və nitq inkişafi ilə bağlı yodun ənənəvi və zəruri vasita olduğu məlumatdır. Bu qənaətin istinad nöqtələrindən biri Ümumdünya Səhiyyə Təşkilatının “tövsiyyə” xarakterli açıqlamasıdır.

ÜST-ün statistikasına görə, dünya əhalisinin 30 faizdən çoxu yod çatışmazlığından əziyyət çəkir. Gündəlik tələbatdan 50 dəfə artıq yod qəbul edən yapon qadınları arasında süd vəzi xərçənginin digər ölkələrə nisbətən 3 dəfə az olduğu, bu ölkədə orta ömür müddətinin isə 82 ilə yüksəldiyi söylənilir.

– Bu iddiaların elmi əsası varmı?

– Elmi mənətiq bu söylənilənlərin deyildiyi kimi olduğunu təsdiq etmir. Bildirmək istəyirəm ki, yod dəniz yosunları və neft buruğu sularından alınır. Yəni alınması böyük maddiyyat tələb etməyən, satışı isə böyük gəlir götərən sahədir. Odur ki, yodun təbliği hər şeydən əvvəl bazar maraqlarına xidmət edir. İnsanın yoda tələbatına gəlinçə, orta çəki vahidi kimi qəbul olunan 70 kiloqramlıq orqanizmdə 60-dan artıq kimyəvi element var. Bədən kütləsinin 99 faizindən çoxunu oksigen, hidrogen, azot, karbon, kal-



sium, fosfor kimi 6 element təşkil edir. Yod isə yerdə qalan 54 element yox, mikroelementdən biridir. O həm də orqanizmin mövcudiyəti üçün zəruri olan 22 mikroelement sirasına daxildir. Miqdardı göstəricisinə gəlinçə isə, 54-lük sıralanmadada 20-ci yerdə durur.

– İnsanın yoda olan tələbatı necə ödənilir?

– Hər bir adamın yoda gündəlik ehtiyacı 150 mikroqramdan yüksək deyil. Hormonal disfunksiya isə qəbul edilən yod 50 mikroqramdan az olanda meydana çıxır. Digər tərəfdən, yod qəbuluna mütləq məhdudiyyət qoyulsalar belə qalxanabənzər vəzədə ehtiyat halında depolaşan yod 2 ay daxili təminatı

Yodun faydası və qaydasi

ödəmək üçün yetərlidir. Amma bir həqiqət də var ki, qadınlarda hamiləlik zamanı yoda tələbat artır. Bu rəqəm 200 mikroqram və daha çox olur.

Buna səbəb dələn tələbatı ilə yanaşı, mübadilə proseslərinin intensivləşməsi və hormon balansının modulyasiyasının nəticəsi olaraq, xorionik qonadotropin tərəfindən qalxanabənzər vəzə follikul hüceyrələrinin stimulyasiyası fonunda, vəzədə baş verən hipertrofiyadır. Bu hal hamiləliyin ilk trimestrində (3 aylıq müddət) baş verir. İkinci və üçüncü trimestrində hormonal aktivlikdə müşahidə olunan disbalans bərpa olunduğuna görə, trioid hormonların plazmadaki miqdarı azalır və yoda tələbat hamiləlikdən əvvəlki səviyyəyə düşür.

Körpələrdə leksik təfəkkür və nitqin inkişafına gəlinçə, bu 3-cü xromosomda yerləşən və şorti adı ROBO2 olan genin ərsiyətə bağlı substruktur fəallığından asılıdır. Bu prosesdə yodun birbaşa iştirakını təsdiq edən elmi məlumat yoxdur.

ÜST-ün statistik təhlilinin nəticələrinə gəlinçə, bu hal, sünü şəkildə yaradılan məhdudiyyətlər hesabına tələbatın tam ödənilə bilməməsindən irəli gəlir. Çünkü normal qidalanma və yaşam şərtləri daxilində orqanizmin yoda olan gündəlik tələbatı tam şəkildə ödənilir.

Məsələn, insan orqanizmi yodu su və qida məhsullarından qeyri-üzvü birləşmə – yodidlər halında, dənizə yaxın ərazilərdə isə aeroionlar şəklində dəniz havasından, yəni tənəffüsələr alır. Bu baxımdan Allahın bize nemət kimi verdiyi Xəzər dərininə çıxış, xalq üçün azad olarsa və ya sahil əraziləri “hasar blokadasından” çıxarırlarsa, bizim insanlar arasında yod çatışmazlığı heç bir vaxt müşahidə olunmaz.

– Professor, yoddan çox istifadə insana necə təsir edir?

– Hər şeydən aşırı istifadə problem yaradır. Onu da unutmaq olmaz ki, təmiz yod çox toksiki maddədir. Onun miqdarı, orqanizm tərəfindən tənzim olunan tələbatdan artıq olarsa, bu hal kəskin zəhərlənməyə səbəb ola bilər. Odur ki, yodun tablığı ilə məşğul olanlar, az da olsa, yodun əlavə təsirləri haqqında danışıb, insanları maarifləndirənlər dənə məqsədə oluyğun olar.

Həqiqət budur ki, insan ömrü boyu cəmi 3-5 qram yoddan istifadə edir ki, bu da cəmi 1 çay qaşığının tutumuna bərabərdir. Son olaraq bildirmək istəyirəm ki, yod haqqında deyilənlərə, yazınlara çox da aludə olmayı. Yaxşı olar ki, gündəlik qayğılarınız və onun həlli yolları ilə məşğul olasınız.

**Zarifa BƏŞİRQIZI
XQ**